

GUNDƏM

“Dövlət bütçəsinin müzakirəsi dövlət müstəqilliyyimizi bərpa etdiyimiz dövrdən ilk dəfədir ki, Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunduğu əlamətdar bir tarixə təsadüf edir. Buna görə Prezident başda olmaqla hökumət və bütün dövlət hakimiyyət orqanları, Silahlı Qüvvələrimiz ən xoş sözlərə layiqdir”.

Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyaseti və dövlət quruluğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən iclasında, bütçə müzakirələri zamanı səsləndirib. Bununla yanaşı, millət vəkili bildirib ki, bütçə zərfi və Hesablama Palatasının rəyi ilə tanış olanda təəssüf hissi müşahidə edirik ki, 10 milyon əhalisi olan ölkəmiz üçün 34 milyard 173 milyon manat gəlirləri olan bütçə olduqca kiçikdir: “Onun da 12 milyard 781 milyonu Dövlət Fondundan transfertdir. 2023-cü ildə Ümum Daxili Məhsul (ÜDM) real ifadədə cəmi 0,5 faiz artub. Sanki durğunluq dövrünə qədəm qoymuşdur. Hasilatın pay bölgüsü sazişləri üzrə mənəfət vergisi hasilatın gündəlik 22 min barell azalması səbəbindən 2024-cü il üçün 1 milyard 975 milyon manat proqnozlaşdırılır ki, bu da cari ildəkindən 2 dəfə azdır. Dövlət Neft Fondundan transferlər çıxıslarla dövlət bütçəsinin gəlirləri 2022-ci illə müqayisədə 6, 2023-cü illə müqayisədə isə 3, 4 faiz azdır. 2024-cü ilin bütçəsindəki 282,5 milyonluq artım Dövlət Neft Fondundan transferlər hesabına düşür. İqtisadiyyatımızın neft gəlirlərindən asılılığına son qoymaq və bütçə gəlirlərini əhamiyyətli ölçüdə artırma bilmək üçün ciddi isləhatlar həyata keçirməliyik. Biz hamımız hansısa sahələrə daha çox vəsait ayırmamasını təklif edirik. Amma çox təəssüf ki, bütçəmizin həcmiñ bizim qədər 10 milyon əhalisi olan, amma bütçə gəlirləri bizdən ən azı 3 dəfə artıq olan Avropa ölkələrinin bütçəsinə necə yaxınlaşdırılması barədə az təklif veririk. Halbuki qiymətləri qaldıranda Avropa ölkələrinən vəziyyətə çox istinad olunur”. Millət vəkili deyib ki, bunun üçün elə Avropa ölkələrinin yolu ilə getməliyik: “Sürətli iqtisadi inkişafımızın qarşısında ən böyük maneə qanunların alılıyinin tam təmin olunmamasıdır. Buna ən bariz nümunə işğaldan azad olunmuş ərazilərdə tenderlər keçirilmədən milyardlarla manat vəsaitin xərclənməsidir. Inkişaf, sabitlik və rifah istəyirik, konstitusiyaya uyğun olaraq dövlət bizneslə məşğul olmamalı, iqtisadiyyatda yalnız tənzimləyici rol oynamalıdır. İnhisarlılıq və proteksionizmə son qoymalı, rəqabət mühiti formalasdırılmalıdır, dövlət məssələləri, xəstəxanalar, xidmət sahələ-



“Ən böyük maneə qanunlarının alılıyinin tam təmin olunmamasıdır”

Qüdrət Həsənquliyev: “Mülkiyyətə və hüquqlara təminat verən güclü məhkəmə hakimiyyəti yaratmadan, müasir texnologiya cəlb etməklə sənayeni inkişaf etdirmədən ciddi uğurlara imza atmaq mümkün deyil”

ləri özəlləşdirilməlidir. Korrupsiyaya qarşı effektiv mübarizə təşkil etmək üçün məhkəmə-hüquq isləhatları dərinləşdirilməlidir”. Millət vəkili diqqətə çatdırıb ki, qanunların alılıyi təmin edilməsə iqtisadiyyat Nazirliyinin səyləri ciddi natiçələr verməyəcək: “Sabit Vergi Məcəlləsi olmalıdır. Son 3 ildə Vergi Məcəlləsinə neçə dəyişiklik etmişik? Sayı-hesabı itib. Vergi dərəcələri, rüsumlar, ödəmələr, konstitusiyaya uyğun olaraq qanuna müəyyən olunmalıdır. Hər bir nazirlik özü üçün xidmət haqqı müəyyən edə bilməz. Xidmətə görə bütçədən maaş alırlar. Sahibkar ən azı 5 il müdətindən gəlir-çıxarını proqnozlaşdırma bilməlidir. Qanunları tez-tez dəyişmək, hansısa vergi güzəştəri müəyyən edib, sonra ləğv etməklə iqtisadi inkişafa töhvə vermək olmaz. Mülkiyyətə və hüquqlara təminat verən güclü məhkəmə hakimiyyəti yaratmadan, müasir texnologiya cəlb etməklə sənayeni inkişaf etdirmədən ciddi uğurlara imza atmaq mümkün deyil. Biz, tezliklə Ümumdünya Ticarət Təşkilatına və regional iqtisadi ‘birliklərə’ qoşulmalıyıq. Xarici investorlar Azərbaycana gəlməkdən qorxmamalıdır. Inkişaf, sabitlik və rifah istəyirik, konstitusiyaya uyğun olaraq dövlət bizneslə məşğul olmamalı, iqtisadiyyatda yalnız tənzimləyici rol oynamalıdır. İnhisarlılıq və proteksionizmə son qoymalı, rəqabət mühiti formalasdırılmalıdır, dövlət məssələləri, xəstəxanalar, xidmət sahələ-

qazalı bina var. Amma sahibsiz sahibkarlar yaşayıb binaları təkmək üçün yer tapa bilmədiklərindən xarici ölkələrə üz tuturlar. Deputat olduğum Xətai rayonunda qazalı binalar da az deyil. Bu barədə sakınların xahişi ilə müvafiq dövlət orqanlarına müraciət etmişəm. Kimlərsə həmin yerləri götürüb, amma illerdər ki, tikintiya başlamır. Görünür işi çıxdır, yavaş-yavaş tikir, bu yolla qiymətlərinə aşağı düşməsinə də imkan vermir. Nəzərə almırlar ki, insanların həyatı təhlükə altında adır. Nə qədər insan mənzil şəraitini yaxşılaşdırmaq, yaxud özlərinə övladlarına mənzil almaq isteyir. Eldar Əzizov mətbuatı demədi ki, “biz, yeni binaların tikintisində ilkin olaraq kritik vəziyyədə olan qazalı binalardan başlamalıyıq”. Amma real həyatda başqa mənzərənin şahidi olur. 28 ildir ölkənin ictimai-siyasi həyatında fəal istirak edən qeyri hökumət təşkilatı-AVCIYA-nın prezidenti, keçmiş deputat həmkarımız Elxan Süleymanov - o şəxs ki, AŞ PA-da aktiv fəaliyyətinə görə, Azərbaycana qarşı aparılan qarayaxma, şor-böhtən kampaniyasının qurbanlarından biri olub. Həmin dövrde Milan məhkəməsinin hökmü ilə 4 il azadlıqlan məhrumetmə cəzasına məhkum olub, amma şor kampaniyası səngiyən kimi elə həmin məhkəmə tərəfindən də bərəst verilib. O, mənə və bir çox dövlət rəsmilərinə sənədlər təqdim etməklə şikayət edir ki, AVCIYA-nın Nəsimi rayonunda xüsusi

mülkiyyətdə olan ofisi ətrafdə yerləşən yaşayış və qeyri-yaşayış binaları ilə birlikdə bələdiyyə torpağında yerləşə də həmin binaların yelaslığı 1,55 hektar ərazi Bakı Şəhər İcra Hakimiyyətinin sorəncəmi ilə çoxmərtəbəli yeni binaların tikintisi üçün “Invest M. Construction” şirkətinə ayrılb. Sökündüyü məruz qalan həmin binaların heç biri qazalı vəziyyətdə deyildi. Sadəcə şəhərin həmin ərazisində mənzillər müqayisədə daha bahə qiymətə satılır. Bakı Şəhər İcra Hakimiyyətinin “Invest M. Construction” şirkəti ilə müqaviləsində real vəziyyət tam təhrif olunaraq göstərilir ki, ərazidə ağac və yaşıllıq, tikinti və qurğular, tarixi və mədəniyyət abidələri yoxdur. Halbuki Ekoloji və Təbiəvi Sərvətlər Nazirliyinin təqdim etdiyi sənəddə ərazidə 174 ağac olduğu qeyd olunur. Ərazidə yerləşən tarixi günbəz tikinti şirkəti tərəfindən sökülb. Ərazidə 10-dan artıq bina və tikili var. Fövqəldə Hallar Nazirliyi Tikintiya Dövlət Nəzarəti Agentliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tikinti işlərinə başlanmasından barədə razılığı olmadığı halda yeni bina üçün həftəsonu, gecə ikən AVCIYA-nın binasının 30-40 santimetrliyindən başlayaraq katlayan qazıntısına başlanılıb və AVCIYA-nın binasına gedən yol və kommunikasiya xətləri dağıdırılır. Kanalizasiya suları katlavana dolaraq ofis binasını qazalı vəziyyətə salır. Hazırda məhəkəmə qərarı olsa da ofisə gedən yol bərpa olunmur.

Hörmətli hökumət üzvləri! Bu qanunsuzluqlara son qoyulmalı və gələcəkdə belə halların təkrarlanmaması üçün ciddi qorollar qəbul olunmalıdır. Bu sahədə isləhatlar aparılmalı, tikintiyə icazə vermək səlahiyyəti seçkili orqan olan bələdiyyələrə verilməlidir. Bütün sivil dünyada bu bələdir. Tikinti üçün müraciətlərə cavablar onlayn qaydada, ictimaiyyət üçün açıq olmalıdır. Bələdiyyələrə həm də əz təsəbbüs ilə tikinti üçün yerlərin sənədlərini paket halında hazırlayıb hərəaclarda tikinti şirkətlərinə satmaq səlahiyyəti verilməlidir. Nəhayət Bakı şəhər bələdiyyəsi yaradılmalıdır. Toxunmaq istədiyim başqa bir məsələ elm və təhsil sahəsində ciddi isləhatlara ehtiyac var. Orta məktəblərin buraxılış imtanalarının natiçələri əsasında ali məktəblərə qəbul həyata keçirilməli, repetitorluğa son qoyulmalıdır. Orta təhsilin pulsuz olması təmin edilməlidir. Elə vəziyyət yaradılıb ki, heç kim repetitora pul ödəmədən ali məktəblərə qəbul oluna bilmir. Bu iş ailələr üçün ağır maliyyə yüküdür. Universitetlərin, peşə məktəblərinin, kolleclərin əksəriyyəti əzəlləşdirilməli, imkansız ailələrin əşyaları dövlət hesabına təhsil almalı, təhsil kreditləri faizsiz və hər kas üçün əlcətan olmalıdır. Ali Attestasiya Komissiyası və Elmlər Akademiyası əməkdaşlarının, orta məktəb müəllimlərinin əməkhaqqı əhəmiyyəti səviyyədə artırmalıdır. Elm və təhsili inkişaf etdirmədən ölkəmiz inkişaf etmiş ölkələr sırasına çıxa bilməyəcək. Sonda hökuməti vətəndaş cəmiyyəti quruculuğuna xüsusi diqqət yeriməye, mediaya, qeyri-hökumət təşkilatlarına və siyasi partiyalara dövlət dəstəyini artırmağa, ölkəmizi inkişafın yeni mərhələsinə çıxaracaq köklü isləhatlar aparmağa çağırıram”.